

Lvov şəhərində “Xocalı” anıldı

Lvov şəhərində Ukrayna dilində dərc olunmuş “Xocalı Soyqırımı” kitabının təqdimat mərasimi



Birləşmiş Lvov Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının təşkilatçılığı və Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə keçirilən tədbirdə Lvov vilayətinin rəsmi nümayəndələri, şəhər radasının deputatları, elm və mədəniyyət xadimləri, hərbi ekspertlər, diaspor və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib. Tədbirdə yazıçı, publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlibala Məhərrəmzadənin Ukrayna dilinə tərcümə olunmuş “Xocalı Soyqırımı” kitabının mərasim iştirakçılarına təqdimatı olub. Tarixi faktlara əsaslanan kitabda ermənilərin son iki əsrdə Azərbaycana qarşı yürütdüyü işğalçılıq və soyqırımı siyasətindən, 27 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində həyata keçirdikləri vəhşiliklərdən bəhs olunur.

Tədbirdə Lvov Politeknik Universitetinin prorektoru Oleq Mat-

viykin çıxış edərək, Ukrayna və Azərbaycan xalqının tarix boyu dövlət müstəqilliyi uğrunda mücadilə apardıqlarını və bu yolda amansız haqsızlıqlarla üzləşdiklərini vurğulayıb. Məhz bu kitabda



da, zaman-zaman rus imperiyasının dəstəyi ilə ermənilərin Azərbaycanda həyata keçirdikləri separatizm və işğalçılıq siyasətinin xarici mənbələrə əsaslanaraq yazılmasını təqdirelayiq hal kimi dəyərləndirib. Kitabda qeyd olunduğu kimi ermənilərin, Xocalı şəhərində, dinc əhaliyə, xüsusən də

uşaqlara, qadınlara və yaşlı insanlara qarşı törətdikləri amansızlıqları bəşəri cinayət adlandırıb. Ermənilərin son iki əsrdə ölkəmizə qarşı yürütdüyü işğalçılıq siyasətini tarixi faktlarla tədbir iştirak-



çılarının diqqətinə çatdıran Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Elman Bağirov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Rövşən Tağıyev, Lvov Birləşmiş Azərbaycanlıları Konqresinin sədri Teymur Məmmədov, Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Lvov vilay-

yət təşkilatının sədri Şəhriyar Məhərrəmov və digər şəxslər 27 il bundan öncə erməni silahlı birləşmələrinin Xocalı şəhərində Azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırım siyasətinə dünya birliyi tərəfindən hüquqi siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndiriblər. Tədbirdə Xocalı qətləminin ilk şahidlərindən biri olan, ukraynalı pilot Leonid Kravç çıxış edərək, Xocalı soyqırımını dünyada insanlığa qarşı həyata keçirilmiş qəddarlıq və faşizm nümunəsi adlandıraraq, Müzakirələrə qoşulan YUNESKO yanında Beynəlxalq Ədəbiyyat və Jurnalistika Akademiyasının rektoru, Ukraynanın əməkdar jurnalisti Vasil Tarçineç, hərbiçi ekspert, general-polkovnik İvan Ploxtnyuk Xocalı faciəsini törədənlərin ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildiriblər. Tədbir Lvov Vilayət televiziya yollarında və KİV-də geniş işıqlandırılıb.

Qədir ASLAN,
“Respublika”.